

Muğama müraciət F.Əlizadənin yaradıcılığında aparıçı xətti təşkil edir. Muğamdan istifadə prinsipləri - muğam adı ilə bağlı əsərlər, muğam ifaçısının adı ilə bağlı, muğamın ifaçılıq üsullarının təcəssümü -

Avropa alətlərində, muğam epizodunun əsərə daxil olması, xanəndənin və ya muğam ifaçısının çalğısından istifadə kimi xarakterizə olunur.



Firangiz Əlizadənin "Habilsayağı" əsərində muğamdan istifadə prinsipləri

Violonçel və hazırlanmış royal üçün yazılmış "Habilsayağı" - Azərbaycanın görkəmli kamança ifaçısı Habil Əliyevin adı və ifaçılıq sanəti ilə bağlıdır.

"Habilsayağı"nın yaranma tarixi əlamətdardır. Dünyasöhrəti müsiqisi, violonçel ifaçısı İvan Monigetti Azərbaycanın görkəmli kamança ifaçısı, muğam ustası Habil Əliyevin çalğısını - muğam təzsiri ni eşitdikdən sonra onda məhz Habil kimi çalmaq arzusu oyanır. O, bu istəyini Firangiz Əlizadə ilə böülüshəndən sonra, bəstəkar bunu həyata keçirir. Buradan əsərin adı meydana gəlir. Bu ad ona işarədir ki, bəstəkar Habilin ifaçılıq əmənlərinə əsaslanmış, onun ifasında bir neçə mövzudan istifadə etmişdir.

Habil Əliyev bu əsər haqqında belə deyir: "Mən nə çalıramsa, həmişə istəyirəm ki, məni daha çox insanlar dinlasınlar, ancak mən Azərbaycanda yaşayıram və məni bütün Azərbaycan dinleyib. Firangiz xa-

nım "Habilsayağı"nı yaratdıqdan sonra isə məni bütün dünya eşitdi. Mən sanki mikroskop altında olduğu kimi, bir neçə dəfə böyüdüm, o, məni, mənim yaradıcılığımı böyüdücü şüşə ilə bütün dünyaya göstərdi" (1). Daha sonra o, fikrini belə davam etdirir: ""Habilsayağı" - xüsusi müsiqidir. Bu - Azərbaycan bəstəkarı tərəfindən yaradılmış müasir klassik müsiqidir. Onda mənim əslubum çox ilhamla təcəssüm olunmuşdur, eyni zamanda, mənim ruhum saxlanılmışdır. Firangiz xanım mənim əslubumu təhrif etməmiş, mənim müsiqi dilimin özünəməxsusluğunu pozmamışdır. O, muğamın dilini düzgün ifadə etmiş, şəhəmiyyətli dərəcədə zənginləşdirmiş, öz fantaziyası ilə dolğunlaşdırılmışdır. ...Firangiz xanım ilk dəfə olaraq, muğamı müasirləşdirərkən, onu dünya dinlöyicisi-nə qatdırılmışdır. Mən ona "Habilsayağı"ya görə çox minnətdaram" (1).

XX əsrə Şərqi xalqlarının professional müsiqî-

sində iki inkişaf yolu özünü aydın bürüzə verir. Birinci, ənənəvi yoldur (muğam, raqa estetik model kimi), ikincisi - bəstəkar yaradıcılığı - burada Avropa musiqi təşəkkürü tipi üstünlük təşkil edir, klassik formalar milli elementlərlə dolğunlaşdırılır.

"Habilsayağı" üçüncü bir yoldur ki, çox maraqlı və perspektivlidir. Burada birinci təşəkkür tipi üstünlük təşkil etməklə, ənənəvi kompozisiya genetik əlaqələr pozulmadan, sənki yenidən daxilden yaradılır. Müasir Avropa musiqisinin ifadə vasitələrindən, son onilliklərdə eksperimentlərdən toplanmış təcrübədən sərbəst şəkildə istifadə olunur (1).

Violonçelə və fortepiyanoda çalğı üsulları bilavasitə avanqard musiqi ilə bağlıdır. İnkışafın ecazkar üzvi vəhdəti diqqəti cəlb edir - violonçelin sonsuzluqda səslənməsindən (və ya digər məkanda) ekstatik kulminasiyaya doğru yüksəlşər iki musiqiçinin çalğısı vasitəsilə həyata keçirilir. Lakin diniyəcisi elə gəlir ki, daha çox musiqiçi çalır.

"Habilsayağı" əsərində - ilk xanəldən musiqi insanı cəlb edir. Onun inkişaf məntiqi qeyri-adidir. Əsərin strukturunu mügamlı bağlıdır. "Çahargah" muğamının intonasiyası kökləri özünü aşkar surtda göstərir.

Violonçel partiyası əsərin başlangıcında sakit, təmkinli musiqini ifa edir. Alətin muğam improvisasiyalı solosunda muğama xas olan lad pillələri ətrafında mərhələlərlər inkişaf özünü göstərir.

Violonçel partiyasında iki təbəqəli səslənməyə üzvi surətdə fortepiyanonun partiyasında ostinat pedallar daxil olur. Lakin fortepiyanonun pedalları simlərə baş hissəsinə rezin çubuqla vurulmaqla göstərilir ki, bu da yeni tembr boyası əmələ gətirir. Əsər boyu özünü göstərən mərhələli inkişaf prosesində başlanğıçı lad əsasi ardıcıl saxlanılır. Lakin lad keçidləri də ahəngdər şəkildə özünü göstərir, qəfiq dönmələrə yer verilmir. Həmçinin, burada muğam kompozisiyisinin ümumi məntiqi baxımdan, şöbələr uyğun gəlir, kompozisiyanın muğam silsiləsinə xas olan yüksələn inkişaf mərhələləri üzrə qurulmasını müşahidə edirik. Hər bir mərhələdə müyyən bir pillənin istinad-dayaq pilləsi kimi qabarlıq göstərilməsi və həmin pillə ətrafdakı improvisasiyalı melodik quruluş müyyən lad-intonasiyaların təzahürünə şərtləndirir. Lakin bu lad-intonasiya dəyişiklikləri pərakəndə surətdə deyil, məntiqli bir ardıcılıqla həyata keçirilir. Bu prosesdə səs dalğalarının yüksəlşəsi, dinamikanın artırılması, ansambl çalğısını imitasiya edən polifonik fakturanın müxtəlif üsullarla zənginləşdirilməsi, tempin artırılması ilə kulminasiyanın hazırlanması mühüm rol oynayır.

Getdikcə də violonçel partiyasında iki li notların, sıçrayışlı gedişlərin daha da artması səslənmənin dol-

ğunlaşdırılmasına şərait yaradır. Bu inkişaf dalğası violonçel partiyasında yüksək registrdə sürəkli tələrlə davam edir.

Kulminasiyadan sonraki mərhələdə isə səslənmənin tödricən sənməsi, inkişaf dalğasının yekunlaşması verilir ki, bu da dinamikanın azalması, hərəkət istiqamətinin və registrin dəyişməsi ilə müşayiət olunur. Bu kimi enmə eyni uzunmüddətli meditasiya təsiri yaradır, lakin bu, sonluq deyil, inkişafın yeni mərhələsinə bir hazırlıq kimi qəbul olunur.

Yeni inkişaf marhələsində musiqi materialı özünməxsus çalğı üsulları ilə xarakterizə edilir. Violonçelin geniş diapazonlu sıçrayışları fortepiyanonun ostinatosu - mızrabla simlərə vurulması ilə üzlaşır. İnkışafın yeni marhəlesi geniş intervallı sıçrayışlı gedişləri ilə başlanır.

Getdikcə bu gedişlərin ritmik şəkilləri dəyişlərək, hərəkətin daha da intensivləşməsinə səbəb olur. Violonçel və fortepiano partiyasının birləşdə səslənməsi isə milli musiqi alətlərinin ansambl səslənməsini təsdirlər, xüsusi fortepiyanon simlərinə mızrabla vurulması bilavasitə simli-dartımlı alətlərin ifaçılıq üsullarına yaxındır.

Əsərin kompozisiyاسında yeni mərhələ Agitato bölməsi ilə başlanır. Bu bölmənin musiqisi əvvəlki inkişafla hazırlanmışdır. Burada melodik hərəkət xəttinin enən axını böyük intervallı sıçrayışlarla kəsilir. Müşayiət eyni səsler üzrə qurularaq, melodik xəttin imitasiyası verilir. Belə çalğı üsulu muğam ifaçılığında tərəfdaşlıq kamançanın imitasiyalı səslənməsini xatırladır.

Əsərin növbəti bölməsi - Con fuoco, dramatiko - artıq onun xarakterini qabaqcadan xəbər verən remarkadan başlanır. Violonçelin ikisəsli çalğısı fortepiyanoda bas simlərə ovucun içi ilə zərbə vurulmaqla müşayiət olunur. Violonçel partiyasında getdikcə yüksələn və ritmik baxımdan xirdalanın hərəkət xəttində gərginliyin artması nəzərə çarpır. Ən gərgin və dramatik anda isə çalğı üslubunun dəyişməsi özünü göstərir. Burada violonçel və fortepiano partiyasının ritmik uzlaşmada səslənməsini qeyd etməliyik. Eyni metroritmik quruluşda violonçelin çalğısı "ly" istinad pilləsinə doğru qıllısandol passajları kamançanın virtuozi çalğısına xatırladır.

Fortepianoda eyni metro-ritmə əsaslanaraq bas simlərin bükülmüş barmaqla döyclənəməsi zərb alətlərinin müşayiətini təcəssüm etdirir. Bu bölmədə inkişafın daha irəli gedərək, çalğı üsullarının mürəkkəblişməsini, səslerin müxtəlif interval münasibətində ikiləşməsini qeyd etməliyik. Milli musiqi alətlərinə özünməxsus çalğı üsulu aşağı registrdə septolların gedişləri ilə növbələşir. Lakin melodik quruluşdakı dəyişikliklər violonçelin virtuozi ifasını önsə çəkir.

Muğam improvisasiyasına xas olan bir üsul kimi bu cür passajların iki li notlardan ibarət hərəkət xəttində növbələşməsi, ostinat şəkildə ladın dayaq-istinad pilləsinin göstərilməsi musiqi materialının inkişafında mühüm əhəmiyyətə malikdir.

Bütün bu böyük inkişaf dalğasından sonra yeni bölüm - Presto fuero - muğam ansamblının virtuoz səslənməsi ilə bağlı olan çalğı üsulları ilə xarakterizə olunur. Həmçinin, bu zərbli repetisiyalı musiqi quruluşları violonçelin improvisasiya şəkili kadensiyaları ilə növbələşir.

Növbəti bölüm - Arioso amaroso estatico - xarakterinə görə daha dramatikdir. Zahirən musiqi fakturası improvisasiyalı görünüşə də, musiqi quruluşunda daxili bölünmə, nizamlanma özünü bürüə verir. Bunun sayəsində melodik inkişaf təsnif melodiyalarını xatırladır.

Bu bölmədə melodiyanın variasiya olunması, xüsusi ritmik şəkildəyişmələrin sürətlə bir-birini əvəz etməsinin müşahidə edirik. Müşayiət partiyasının saxlanılması fonunda violonçel partiyasında melodik quruluşun triollarla, kvartollarla, punktür ritmli qrupularla və daha kiçik ölçülürlər verilməsi yüksək xəttə davam etdirilir. Bu inkişaf xətti sonda səslənmənin yekunlaşmasına doğru aparır, dinamikanın sənməsi ilə müşayiət olunur. Bu episod violonçelin solo ilə davam etdirilir. Bu solo episod muğam improvisasiyasına xas olan ritmik və melodik varianslılıq çox qabarlıq əks etdirir.

Violonçelin solo improvisasiyası eyni zamanda, sonuncu bölmə - kulminasiya və kodaya hazırlıq xarakteri daşıyır. Sonuncu bölüm - Allegro - kompozisiyanın yekunudur. Bunu muğam silsiləsində ifa olunan sonuncu yekunlaşdırıcı oynaq xarakterli rəng və ya təsnif melodiyası ilə də müşayiət etmək olar. Bu bölmə məhz Habil Əliyevin virtuoz ifaçılıq üslubuna

uyğun melodik quruluşa malikdir. Bəstəkar rəngarəng ifadə vasitələrindən, metroritmik üsullardan, lad-intonasiya və melodik hərəkət formalarından istifadə edərək, kamança və zərbə alətinin ansambl uzaşmasını maraqlı bir tərzədə əks etdirmişdir.

Müxtəlif metroritmik şəkillərdə işlənilən melodik xətt yüksələn ümumi hərəkət formaları ilə davam etdirilir. Burada registr dəyişmələri, ifadə vasitələrinin rəngarəngliyi, dinamik zənginlik mühüm əhəmiyyətə malikdir və ifaçılıq üsullarının dəqiqliklərə canlandırılması xidmət edir. Musiqisinin intensiv inkişafı kulminasiyaya və sonda yekunlaşmaya doğru aparır. Əsər başlangıç istinad-dayaq pilləsinə qayıdıla məyədə tamamlanır.

Göründüyü kimi, F.Əliyəzadə "Habilsayağı" əsərində muğam kompozisiyasının quruluş və melodik inkişaf xüsusiyyətləri ilə yanşı, ifaçılıq üsullarının təcəssümüne böyük diqqət yetirmişdir.

Əsər sanki Şərqi və Qərbi musiqi ənənələrinin hüdudlarında meydana gəlməmişdir. Burada alətlərin tembr boyalarından istifadə olunması xarakterik və obraz məzmunu həxumından yacibdir. Violonçel kamança rolinə oyнayır, bundan əlavə bir sıra Şərqi allüzyiyaları əmələ gətirir. Royal tar (dərtimlə), doş (tremolo və simlərə rezin çubuqları toxunmaqla), cəng (plektor vasitəsilə simlərə vurulması), hətta sitar və zərbə alətlərinə təmsil edir. Bu əsər Şərqi-Qərbi qarşılıqlı əlaqələrinin da-ha bir bariz nümunəsidir.

● Cəmilə MANAFOVA,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının doktorantı

Ədəbiyyat

1. Firanqiz Alizade. Triumfalnye peresечения Востока и Запада. Bakı - 2009.

Summary

The famous Azerbaijani composer Franghis Alizadeh, creating products in different genres, use a melodic material of mugham, lean on modus laws, on features of a composite structure of traditional genres and forms of mugham. Influence of mugham performance is observed both in musical language and in instrumentation, revealing all new sides of interrelations of these two kinds of professional creativity.

Rəzümə

Widney Azerbaydzhanский композитор Франгис Ализаде, создавая произведения в разных жанрах, используют мелодический материал мугама, основанное на ладовых закономерностях, с применением особенностей композиционной структуры традиционных жанров и форм мугама. Влияние мугама наблюдается в музыкальном языке и выявляет все новые грани взаимоотношений этих двух видов профессионального творчества.